

"2008-2015-ci illerde Azərbaycanda Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət Programı" üzrə tədbirlər planına əsasən zorakılıqların qarşısının alınması istiqamətində əhali arasında maarifləndirmə işinin aparılması məqsədile rayon Mədəniyyət Mərkəzində "Zorakılığa son" mövzusunda konfrans keçirilmişdir.

Konfransı açan Qəbələ Uşaq və Ailelərə Dəstək Mərkəzinin direktoru Rəna Mahmudova konfrans iştirakçılarını mərkəzin zorakılıqla bağlı əhalinin maarifləndirilməsi məqsədilə keçirdiyi tədbirlərdən hazırlanmış videoçarxa baxmağa davet etdi. Qəbələ Rayon Uşaq və Ailelərə Dəstək Mərkəzi yanında monitorinq qrupunun üzvü, rayon qeydiyyat idarəsinin müdürü Zinyət Bağırova "Zorakılığa son" mövzusunda

## "Zorakılığa son" mözusunda konfrans keçirilmişdir



məruzəsində bu sahədə qəbul edilmiş qanunlardan, qadın, kişi və uşaqlara edilən zorakılıqların onların mənəviyyatına vurduğu psixoloji və fiziki zərərlərdən bəhs etmişdir. Məruzəçi erkən nikahların qarşısının

alınmasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə diqqətin artırılmasına və bu sahədə aile məcəlləsine edilmiş dəyişiklikləri iştirakçıların nəzərinə çatdırılmış, əhalinin maarifləndirilməsi istiqamətində səyələrin ar-

tırılmasına ehtiyac olduğunu vurgulamışdır.

Konfransda monitoring qrupunun üzvü, rayon prokurorunun böyük köməkçisi Ruslan

Ağayev, rayon əməkdaşları və idman idarəsinin rəisi Fəxri Solṭanov, polis şöbəsinin ayaşlılar işi üzrə inspektoru Azər Hüseynov, Vəndam qəsəbə icra nümayəndəsinin müavini Azad Xitilov, Nic qəsəbə nü-

mayəndəsi İbrahim İbrahimov çıxış etmiş, mövzu ilə əlaqədar mövcud vəziyyətdən və görülen tədbirlərdən danışmışlar.

Konfransda ictimaiyyətin nümayəndələri, aqsaqqallar da iştirak etmişlər. Onlar da konfrans iştirakçılarına öz mülahizələrini çatdırılmış, fikir mübadiləsi aparmışlar.

Konfransi yekunlaşdırıdan mərkəzin direktoru Rəna Mahmudova İnzibati ərazi nümayəndələrinə bu sahədə diqqətli olmayı, zorakılıq halları anında məsələyə müdaxilə etməyi, əlaqədar idare və təşkilatları məlumatlandırmağı və yerlərdə aqsaqqal və ağbirçəklərin nüfuzundan istifadə etməyi tövsiyə etmişdir.

**Hökumə İSMAYİLOVA,**  
mərkəzin psixoloqu.  
Foto İ. Vəlizadənindir.

# Hərə bir ağac aksa...

**REDAKSİYADAN: Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyinin direktoru Xalis Məmmədov 16 noyabr 1982-ci ildə qəzetiimizdə (o vaxt «Qalibiyət adlanırdı) dərc etdirdiyi «Hərə bir ağac eksə...» adlı məqaləsini bizə təqdim etdi. 33 il bundan əvvəl yazılmış məqalənin bu gün də əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onu nöqtəsinə, vergülünə toxunmadan yenidən dərc edirik.**

**Xalis Məmmədov** çox sayıda meyvə, nadir ağaclar, gül kolları əkmışdır. Buna misal olaraq deyə bilərik

Yaşılıq həyatın yarasığı, təmiz hava, bol su deməkdir. Ta qədimdən insanlar yaşılığın qayışına qalmış və bunun əvəzində təbiətdən bol bol bəxşislər almışlar. Təbiət qayışızlıq, nankorluq və nadanlıq nəticəsində isə insanlar həmişə haqlı cəzaya layiq görülmüşlər.

Ağac əkmək!... Bu, ən xeyirxah bir işdir. Lakin görünür, bu xeyirxahlıq müxtəlif zamanlarda müxtəlif cürə anlayış kəsb etmiş və nəticədə ağac əkdirməyin müxtəlif üsulu meydana gəlmişdir.

L. I. Brejnev yoldaşın sovet adamlarının misilsiz hüñərindən bəhs edən "Xamtarpaq" kitabında oxuyuruq: "Bir dəfə Pavlodar vilayətindəki keçmiş Qalkino rayonunun kəndlərindən birində gecələməli oldum... Səhər həyətdən çıxdım, kəndi gəzib dolaşdım və çox təccübəldim. Kənddə cəmi iki küçə vardır, lakin küçələrdən yalnız birində, evlerin yanında ara-sıra ağac görünürdü, o biri küçə isə bomboş idi. Görən səbəb nədir? Soruşanda sədr mənə belə bir əhvəlat danışdı.

**ki, Cəmə məscidin qarşısındaki, Heydər Əliyev parkındaki, rayon tarix diyarşunaslıq muzeyinin həyətindəki, Qəbələ Xanlar turizm mərkəzinin girişindəki dəmirağacları ilk dəfə görənlərə bu barədə məlumatı olanlar deyirlər: bax, bu dəmirağacını muzeyin direktoru Xalis Məmmədov əkmişdir.**

**Qəzetiimizin kollektivi Xalis Məmmədovun təşəbbüsünü alqışlayır, ona qoşular və məqalə müəllifinə muzey işində və təbiətə qayğı sahəsində uğurlar arzulayıraq.**

Inqilabadək Qazağistanın indiki şimal çölləri də daxil olan Step mahalının valisi bir dəfə Omskdan bu kəndə gəlir. Gələn kimi hər ailəyə tapşırır ki, öz evinin həndəvərində ailə üzvlərinin sayı qədər ağac əksin. Üç ildən sonra vali öz əmrinin necə yerinə yetirildiyini yoxlamaq üçün yenidən bu kəndə baş çəkir. Görür ki, bəzi evlərin yanında ağaç əkilib, bəzi evlərin həndəvəri isə əvvəlki kimi bomboşdur, tozluqdur. Vali emr edir ki, kəndin bütün sahələrini o zamankı yeganə kükçəyə çıxarsınlar və hər ailənin öz evinin qapısında sıraya düzsünler. Sonra əsgərə ağır tokkalı kəmər verir, özü də yol boyunca onunla birlikdə addimlayır. Evlərinin yanında ağac əkenlərə "sağ ol" deyərək bir manat gümüş pul verir. Əmri yerinə yetirməyən isə kəmərlə döyməyi emr edir: Əsgərə deyir ki, tutmayan ağacların sayı qədər vur. Vali üstəlik qışqırırmış: "Vasili, elə vur ki, toqqası dəysin!".

—Küçələrdə ağaç bu cür əkildi,—deyə sədr səhbətini qurtarır güldü.

—Zarafat bir tərəfə qalsın, amma o zaman yeni sovxozaşların yaşallaşdırılması uğurunda mübarizə aparmaq lazımdır. İndi xam torpağı gedib sovxozaş qəsəbələrinin yaşılığa qərq olduğunu, kölgəli parklar salındığını, alma və albalı, akasiya və yasəmən ağaclarının çıçək açıldığı, saysız-hesabsız, cəzibədar, sünə göllərin və su anbarlarının parıldadığını, gənəşin yandırıb qurutduğu sahələrde daim balıqçılardan əyleşdiyini görəndə təbəssümə Omsk valisi əhvalatını xatırlayıram".

Göründüyü kimi, inqilaba qədərki dövrə ağac əkilməsi məcburi xarakət daşıyır. Belə bir hadisə rayonumuzun həyatında da baş vermişdir. Azərbaycan Rusiya ilə birləşdikdən və Tiflis Zaqafqaziya-da inzibati mərkəz olduqdan sonra quberniya və qəzalar arasında yol salınması işi başlanır. Belə söyləyirlər ki, Bakını Tiflislə şose yolu ilə birləşdirmək üçün ötən yüzilərin ortalarında bir gürçü knyazı bu işə təhkim edilir. Knyaz İsmayılli-Qutqaşın (indiki Qəbələ)—Zarağan—

Nic—Vartaşın (indiki Oğuz)—Şəki yolunun kənarlarında qoz ağacı əkdir. Deyilənlər görə ağac əkilməsi məcburi olmuşdur. Hər ailə mütləq üç ağac əkməli, etrafında səbət hörüb onu qoruyub böyütməli idi. Ağacların etrafı mal ağızı çatmayan yerədə səbət hörülüyünlə görə ilk əvvəl bu yol "Səbətli yol" da adlandırılmış.

Bir tərəfdən ağacların məcburi əkdirilməsi və onlara ziyan vuranların çox ciddi cəzalandırılması, digər tərəfdən isə yolun salınması ilə əlaqədar olaraq guya bəzi evlərə, bağlara müəyyən qədər dəyən ziyan nəticəsində el arasında həmin adam dəli Knyaz adlandırılmalıdır. Yaşlı sakınların xatirələrində qeyd edilir ki, dəli Knyaz ağacı əkən və onu bar getirənə qədər qoruyan hər bir şəxsə ağacın sayı qədər gümüş pul verəcəyini vəd edibmiş. Vaxt tamama yetəndə, yəni ağaclar bar verəndə dəli Knyaz deyibmiş:—"Məndən alacağınızı sizə əkdiyiniz ağaclar verəcək, özü də gümüş yox, qızılı; bu, onun meyvəlidir!".

Biz ağac əkməyin məcburi üsulundan səhbət açdıq. Heç demə, başqa qaydalar da mövcud imiş. Məsələn İndoneziyanın Qərbi Yavadakı Serank mahalının hakimiyyət orqanlarının qərarına əsasən ilk dəfə evlənənlər iki, ikinci dəfə evlənənlər üç, boşanalar isə beş ağac əkməlidirlər. Qədim yunan adətinə görə cavanlara yeddi zeytun ağacı əkib onları yetişdirdikdən sonra ailə qurmağa icazə verirlermiş. Bax, elə buradaca bir aforizm yada düşür: "Əgər bir il sonrəni düşünür-

sənsə, buğda ek, on il sonrəni fikirləşirənsə ağaç ek..."

İndi payız fəslinin son aylarından və ağaç əkməyin gözəl məqamıdır. Hərdən bir düşüñürsən ki, hərə bir ağac əksə, diyərimizdən daha da gözəlləşər. Bağlar, xiyabanlar lazəzara çevrilər, əsl istirahət guşəsi olar. Küçələr, yollar abadlaşar. Yaxşı olar ki, hər bir müəssisə üçün ağac əkiləcək sahə ayrılsın. Şübhəsiz ki, ziyanı da, fəhlə de istirahət vaxtını burada çalışır. Yaxşı olar ki, şəhərimizdə heç olmasa kiçik bir sahə "Dostluq bağı" salınması üçün ayrılsın. Bizə belə gəlir ki, rayonumuzu qonaq gəlmış elm, maarif, mədəniyyət xadimləri bura böyük məmənuniyyətlə bir ağac əkməsi təşəbbüsünə qoşularlar. Azərbaycan təbiətinin yorulmaz pərəstişkarı və tədqiqatçı akademik Həsən Əliyevin məqalələrinin birində qeyd edilir ki, Afinada ətrafi hasara alınmış və üstündə "Platonun yaşılılığı" sözü yazılmış lövhə asılan bir zeytun ağacı vardır. Onu yunan filosofu Platon əkibmiş. Göründüyü kimi, bir tərəfdən yaşılıq qorunur, digər tərəfdən isə ağacların qədimliyi göstərilməklə bərabər əvvəlki nəsillərin təbiətə qayğısı təbliğ edilir.

Yaxşı olar ki, birinci sinifə qədəm qoyan uşaq məktəbin həyətyanı sahəsində bir ağac əksin və təhsilini başa vurana kimi ona qulluq etsin. Kim bilir bəlkə zaman keçəcək bu ağaclarдан bir neçəsinin sahibi Platon kimi məşhur olacaqdır. Ağac əkmək xeyirxahlıqdır və bu elə bir hisdir ki, hamımızda vardır. Hərə bir ağac eksə... özünə də, torpağa da ziynət bəxş etmiş olar.

**Xalis MƏMMƏDOV,**  
rayon tarix-diyarşunaslıq  
muzeyinin direktoru.